



İslam QƏRİBLİ,
filologiya elmləri doktoru,
professor

(Əvvəli ötən sayımızda)

M.F.AXUNDZADƏNİN MİRZƏ MELKUM XANA MƏKTUBLARI:

Mirzə Melkum xana və Münid əfəndiyə cavab ala bilmədiyi məktublarını nə vaxt ve kiminle göndərdiyini qeyd edən müəllif, təbii olaraq əlibə məsələsinə qayıdır, qeyd edir ki, siz "məndən məktublarınızda əlibən dəyişdirmək haqqında fikrimi yenidən yazaraq, dəlilərlə bərabər, vəkalətpənah sədr-əzəm cənablarına bir ərizə ilə göndərməyinizi xahiş etmişsiniz" (Yenə orada, s. 156) ("Vəkalətpənah sədr-əzəm"

tabınızda var ve mənim delil axtar-mağima ehtiyac yoxdur. Ancaq "Siz bir təhər ediniz ki, vəkalətpənah sədr-əzəm cənabları sizin bu kitab-çanızı əvvəldən axıra qədər ya din-ləsin, ya da özü oxusun" (Yenə orada, s. 157).

Ədibin 1871-ci ilin mart ayının 8-də Tiflisdən yazdığı məktubda əreb əlibəsinin dəyişdirilməsinin zəruri olması məsəlesi ilə yanaşı, məktubların bundan sonra mütləq Mirzə Melkum xana çatdırılacağı da vurğulanmış, bildirilmişdir ki, "Mənim fikrimcə, məktublarımın sizə çatma-masının səbəbi rus poçtu deyil, İran səfiri Mürşidüddövlənin fitnə-fəsadıdır" (Yenə orada, s. 158).

"Allaha sükür ki, hazırda İstanbul unon murdar ve xəbis vücudunun çırkabından temizlənmişdir" cümləsi ilə onun, yəni Müşirüddövlənin İranın Türkiyədəki səfiri vəzifəsindən geri çağırılmasına işare edən M.F.Axundzadə onu "bəşəriyyətin düşməni, despotun rəzil nökəri, mədəniyyət yolunun əngəli, öz şəxsi və nəfsi mənafeyinin qulu, elmsız, səvadız və fəzilətsiz, haqlı olmadan yüksək mövqə və cah-cələl təmənnasında olan, ... güclü və şücaətli adamlar müqabilində tükü, zeiflər müqabilində isə canavar kimi yırtıcı olan bir adam" kimi xarakterizə edir və yazar: "Özünü islam xalqlarının xeyirxəhalarından sayan bu adam məni iranlıların və osmanlıların bədxahı adlandırır. Ay baba, mənim iranlı və osmanlı ilə nə işim vardır?! Mən

nunlar yazılb-yazılmamasının nə fərqi vardır" (Yenə orada, s. 159).

Osmanlı dövlətində vəziyyətin İrandan da qat-qat pis olduğunu qeyd edən müəllif, təəssüfle bildirir ki, ne Osmanlı, ne də İran dövlətinin başçıları cəhalətin başlıca səbəbinin köhnə islam əlibəsi olduğunu hələ de anlamamışlar.

Burada yeri geldiyindən bir məsələyə, məktubda adı çəkilən Müşirüddövlənin kimliyinə də aydınlaşdırılması lazımlı bilirik. M.F.Axundzadənin məktubunun bir yerində "Müşirüddövlə" (s.158), digər yerində "Mirzə Nəbi xanın oğlu" (s.159) kimi adını çəkdiyi şəxs bir vaxtlar İranın Tiflisdəki konsulu, İstanbulda konsul sefiri vəzifələrində çalışan Mirzə Hüseyin xandır. O, Tiflisdə konsul olarkən M.F.Axundzadə ilə aralarında isti münasibətlər olmuş, ədib əlibə məsəlesi ilə bağlı ona bir neçə dəfə məktubla da müraciət etmişdir. Mirzə Hüseyin xan İstanbulda İranın səfiri olarkən M.F.Axundzadə ilə aralarında əlibə məsələsi ilə bağlı soyuqluq əmələ golmuş və ədib İstanbulda və Tehranda yaradıldığı əlibə layihəsinin həyata keçməməsinin başlıca günahkarlarından birinin Mirzə Hüseyin xan olduğu qənaətinə gəlməsidir. Mirzə Hüseyin xan (19.XI.1836 - 28.I.1881) İstanbuldan 1871-ci ildə Tehrana çağırılıraq Ədliyyə naziri, daha sonra isə baş nazir təyin olunmuş, İranda bəzi islahatlar aparıb mötədil monarxiya yaratmaq istəsə də, məqsədinə nail olmamış,

maçı bacaranlar yox idi. Çok keçməz ki, əvvəller savadsız sayılan bütün Dağıstan camaati və dağlarda yaşayışlı ehali elliğə savadlı və bilik sahibi olar" (Yenə orada, s. 167).

M.F.Axundzadə ürək ağrısı ilə bildirir ki, "iki milyondan artıq olan Qafqaz məsələnləri isə köhnə islam əlibəsinin yaramazlığı ucbatın-dan hələ də kor və savadsız qalmışlar və islam dövlətlərinin başçıları nicat vermək qərarına gelməsələr, bundan sonra da əsrlər boyu belə qalaclar" (Yenə orada, s. 168).

Mirzə Melkum xandan bu məsələni Sədr-əzəm cənablarının qulluğu nəzərdən keçirilən səfəri və İstanbul nazirlərini başa salmağı xahiş edən M.F.Axundzadənin ikinci məktubu, demək olar ki, bütünlükə əlibə məsələsinə həsr olunmuşdur. Məktubunda İstanbulda sefəri, rəsmi şəxslər tərəfindən hörmətlə qəbul olunması, layihəsinin Cəmiyyəti-əlmiyyəyi-Osmanlıyədə müzakirəsi haqqında məlumat verən müəllif bildirir ki, müzakirələrin nöticələrindən aydın oldu ki, köhnə islam əlibəsinin dəyişdirmək şərithə zidd deyil. Əlibənin bir şərtlə dəyişmək olar ki, bütünləşdirilən hərflər bitişməz hərflərlə əvəz olunsun. M.F.Axundzadə yazır ki, sonrakı prosesdə bu məsələ həllini tapmış, Cəmiyyətin məsləhəti ilə böyük zəhmət və xərc hesabına bitişməz hərflər bitişməz hərflərlə əvəz edilmişdir.

İndi Cəmiyyəti-əlmiyyənin yenidən heç bir dəlil, sübut olmadan yek-

MİRZƏ FƏTƏLİ AXUNDZADƏNİN MİRZƏ MELKUM XANLA YAZIŞMALARI

İfadəsi ilə 11 fevral 1867-ci ildən 7 sentyabr 1871-ci ilə qədər Türkiyənin baş naziri- sədr əzəmi olmuş Mehmed Emin Ali Paşa (5 mart 1815 - 7 sentyabr 1871) nezərdə tutulur. M.F.Axundzadə "Dövləti-əliyyəyi-Osmanının sədr-əzəmi şərafətli sərkər Ali Paşanın xidmətinə" adlı ərizə (Yenə orada, s. 136-137) ilə 1870-ci ilin yanvar ayında ona müraciət etmişdir - İ.Q). Məktubun davamında ədib bildirir ki, qulluq vezfimən tələbəne görə mən böyük-lərimden, yəni Rusiya hökumət başçılarından icaze almış və belə bir ərizə ilə müraciət etmişəm. Bundan sonra da hər dəfə bu barədə ərizə ilə müraciət etməkdən ötrü icaze istəməye mecburam və bunu da edə bil-meyəcəyəm. "Buna görə də mən vəkalətpənah sədr-əzəm cənablarına bundan sonra xüsusi ərizə göndərə bilməyəcəyəm. Ona görə də əlibə haqqında fikrime gelən məsələləri size yazacağam. Siz isə mənim yazılarımı vəkalətpənah sədr-əzəmin hü-zurunda oxuyub mənə yazın! Xahiş edirəm ki, mənim hər iki məktubum surətini və indi göndərdiyim şəyələri onun hüzuruna aparıb oxuya-sınız" (Yenə orada, s. 156).

M.F.Axundzadə məktubunda Mirzə Melkum xanın tərtib etdiyi əlibəya da toxunur, bildirir ki, islam əlibəsinin dəyişdirilməsinin lüzumuna dair bütün səbəb və dəliller sizin ki-

dərvişməslək və bəşəriyyəti sevən bir insanam. Hər kəs insanları sevib mədəniyyətin tərəqqisinə kömək edərsə, mən onun dostu və terəfdarıyam" (Yenə orada, s. 158).

Məktubun sonrakı hissələrində "əxlaqımı vəfət etdiyi adəmin bu gün Tehranda ədliyə naziri olduğunu, deyirler ki, Tehranda qanunlar yazmağa başladığını" qeyd edən müəllif bildirir ki, bu adəmin yazdığı qanunların İran xalqına xeyri olmayacaqdır. Çünkü ölkə başdan-başa nəinki elmsız və biliksizdir, hətta savadlıdır. Belə olan halda bu qanunları kim oxuyacaq? Bir ölkədə qanunların və tənzimətin tətbiqi üçün bir neçə nəfərin savadlı olması kifayətdirmi?

Müəllifin fikrine görə, ölkə əhalisi savadlanmamışın, millətin tərəqqisi üçün atılan addımların, "yazılan qanunların" heç bir xeyri olmayıacaqdır. Buna görə də, əlibənin dəyişdirilməsi mütləq və zəruridir. Fikirlərinə əsaslandırmak üçün M.F.Axundzadə yazır: "Tutaq ki, İranda təxmini-n 14 milyon əhali yaşayır. Bu 14 milyon içərisində savadlıların sayı yarım milyona da çatır. Əger yüz min məktəb və mədrəse yaratsalar da, köhnə əlibənin sayesində yənə de savadlıların sayı yarım milyona çatmayıacaqdır... İranın hakimləri, el-bəyləri, kəndxalaları və dövlət xidmətçilərinin əksəriyyəti nəinki elmdən və bilişdən, hətta adı savaddan belə məhrumurlar. Onlar "Quran və Azərbaycan dilindəki yazıları da, bəzən yeni əlibə ilə yazıb oxuyurlar. Halbuki, bundan əvvəl Dağıstan camaati içərisində bir neçə nəfər mol-la və əfəndidən başqa yazib-oxu-

1880-ci ildə dövlət dairələrindən və paytaxtdan uzaqlaşdırılıb Məşhəd şəhərinə sürgün edilmiş və 18 yanvar 1981-ci ildə, 45 yaşında orada vəfat etmişdir.

M.F.Axundzadə 1871-ci ilin iyun ayının 2-də Mirzə Melkum xana üç məktub yazmış və onları belə adlandırmışdır: "1871-ci il iyunun 2-də Melkum xana yazılmış məktubun surəti" (Yenə orada, s. 167-168), "1871-ci il iyunun 2-də Melkum xana yazılmış ayrıca vərəqənin surəti" (Yenə orada, s. 168- 170), "1871-ci il iyunun 2-də Melkum xana yazılmış ayrıca vərəqənin surəti" (Yenə orada, s. 170- 173).

Birinci məktubda Rusyanın Dağıstanı olə keçirib Şəmili tutduqdan sonra, yəni iki-üç il bundan qabaq bir neçə yüksək fəziletlə alimlərin səyisi ilə avar, çəçen və çərkəz dilləri üçün latın əlibəsinə oxşayan və soldan-sağaya yazılın xüsusi bir əlibə yaradıldığı, dövlətin xərci ilə dağ kəndlərində açılmış mədrəsə və məktəblərde bu əlibənin rus əlibəsi ilə birgə öyrədildiyi bildirilir. Müəllif qeyd edir ki, bunların nöticəsində artıq dağıstanlı usaqlar savadlanmış, öz dillərində bir-birlərinə məktubları yazardılar. Onlar "Quran və Azərbaycan dilindəki yazıları da, bəzən yeni əlibə ilə yazıb oxuyurlar. Halbuki, bundan əvvəl Dağıstan camaati içərisində bir neçə nəfər mol-la və əfəndidən başqa yazib-oxu-

ni əlibə şəriətə zidd hesab etməsinin səbəbini anlamadığını bildirən müəllif yazar ki, "xalqların tarixində əlibələr dəyişdirmək nadir baş vərən hallardan deyil. Bu is heç bir zaman dövlətin zavallına səbəb ola bil-məz. Rusların köhnə əlibəsinin xalqın tərəqqisinə mane olduğunu gördükde, Pyotr onu latin əlibəsi ilə əvəz etdi və dövləti nəinki zavala uğramadı, hətta avam camaatin, kəsişlərin və ruhanilərin bu barədə müxalifətdə qalmışasına baxmayaraq. Rusiya dövləti gündən-güna tərəqqi etdi" (Yenə orada, s. 170).

Üçüncü məktubda "Mən o hərif-lərən deyiləm ki, düşmən qarşısında diz çöküb onların əmrlərinə təbə olam. Nə qədər ki, sağlam, İstanbul nazirləri ilə qələmimlə vuruşacağam. Mən və mənim yavərim olan siz öldükdən sonra bizim müasirlərimiz nə dərəcədə şüursuz olduğunu görən goləcək nəsil minlərə dəfə halımızə heyif silənəcək, bizim fikirlərimizi həyata keçirəcək və qəbirimizin üstündə heykəllər qoyacaqlar" (Yenə orada, s. 170), - deyən müəllif, "dİN, şəriət ziddir" bəhanəsi ilə əlibənin dəyişdirilməsinə icazə verməməklə yanaşı, "Kəmalüddövlə məktubları"nın nəşrinə əngol olanların əməlləri üzərində də dayanır, uzaqgörənlək və əminliklə yazar:

(Davamı 7-ci səhifədə)

(Əvvəli 6-ci səhifədə)

"O qədər çəkməz ki, dostlarım bu kitabı bir yerde çap etdirib Asiya və Afrikanın hər yerində yayarlar. O zaman görək İstanbul nazirləri öz dinlərini nece saxlayacaqlar! O vaxt onların dini əldən gedəcək, məcburən bizim əlibəni qəbul etməyə razı olacaqlar ve xalqların səadət və xoşbəxtliq günləri başlanacaqdır. O zaman onlar hazırda bize rəva gördükleri rəftərlərindən peşəm olaraq bizdən üzr isteyəcəklər. Cünki onlar in monasız əqidələrinin əsasının sarsılması özlərinin cəhalət qaranlığından xilas olmasına və yüksək dərəcədə tərəqqi etmələrinə bəis olacaqdır" (Yenə orada, s. 171).

1871-ci il iyunun 8-də yazılmış məktub həmin ilin iyun ayının 2-de yazılmış məktubla yaxından səsləşir. Burada da köhnə islam əlibəsinin dəyişdirilməsinin zəruriliyindən, Dağıstanda qəbul olunmuş əlibədan və bu əlibənin şəriət zidd olmamasından və bunun 1280 il bundan əvvəl müsəlmanlıq qəbul edən Dağıstan xalqlarının həyatında müsbət bir addım olmasından bəhs olunur.

Yeni əlibə sayəsində 50 ildən sonra Dağıstanın bütün əhalisinin savad sahibi olacağını, "bu işin onların diniə zərrə qədər xələl yetirməyəcəyini" (Yenə orada, s. 179) bildirən müəllif Mirzə Melkum xana məsləhət görür ki, İstanbul nazirlərinə kimi kafir, kimi müsəlman olması haqqında sual versin. Öyrənsin görək, "La ilaha illəllah və Mühəmməd Rəsulallah" deyib üzü qibləyə namaz qılan çəçenlər kafırdır, ya savadsız, elmsiz digər millətlər? Onlardan soruşun ki, "Ey nazirlər, hansı delilə və hansi əsasən görə yazılmışda bitişməz hərflərin işlədilməsini fransız yazısına oxşatmağı və köhnə islam yazısını və ərab hərfərini leğv etməyi küfr əlaməti hesab edirsiniz? Siz hansı sənəd əsasında ərab əlibəsinin dinin bir hissəsi sayırsınız?" (Yenə orada, s. 180).

Məktubda Mirzə Melkum xandan mübahisenin nəticəsini yazıb ona bildirməsini xahiş edən M.F.Axundzadənin digər bir məktubu 1871-ci il oktyabrın 14-də yazılmışdır (Yenə orada, s. 186-190).

Məktubdan belə anlaşılır ki, o, Mirzə Melkum xanın sentyabr ayının 16-da yazdığı məktubu almış, məktubdan sədr-əzəm Ali Paşanın vəfat xəbərini öyrənmişdir. Yeni sədr-əzəmin onların fikirlərindən çox uzaq olması, mötəbər nazirlərdən ikisini isə əlibə məsələsində köhnə fikirlərdən el çəke bilməməsi ilə bağlı Mirzə Melkum xanın yazdıqlarına münasibət bildiren ədib dostuna məsləhət görür ki, vəziyyət nə qədər gərgin olsa da, ümidsizliyə qapılmışın. M.F.Axundzadə onların (özü və Mirzə Melkum xanın - İ.Q.) əlibə ilə bağlı əqidələrini qəbul etməyənlərə dushmançilik yox, sülh yolunu teklif edir və "Osmanlı nazirlərindən iki nəferine yazılmış məktubun sureti"ni (Yenə orada, s. 191-195) ona göndərir ki, həmin nazirlərə təqdim etsin.

Münif əfəndinin onun məktublarını cavab yazmamasını "yəqin ki, düşmənlərdən qorxur və mən məktub yazmır. Heç olmazsa, mənim sa-

lamımı ona yetiriniz" (Yenə orada, s. 189), - cümlələri ilə ifadə edən M.F.Axundzadə daha sonra yazır: "Yeni əlibə fikrindən daşınmaq mənim qüvvəmdən xaricidir. Mən bu fikrə elə bağlanmışam ki, ondan əl çəkmək mənim üçün çox çətindir. Mən sizin de bu barədə iradesizlik göstərməməyinizi arzu edirəm. Hər halda, ələcəsizliyənən mən bu tədbirə el atıram. Mən qarşıda duran və mənələrlə dolu olan bir qalaya başqa yolla hücum edirəm. Görüm bu qalanı almaq və ona yiyələnmək mənə müyesser olacaqdır, ya yox? Əgər bu tədbirim də baş tutmasa və bu hücumda rədd edilsə, yenə də başqa tədbirlərə el atacağam" (Yenə orada, s. 189).

Hansı tədbirə el atırsa-atsın istəyin həyata keçirə bilməyən, başlıca səbəbi Osmanlı və İran hökumət başçılarında və onların yaxın ətrafinda görən M.F.Axundzadə bu məktubunda da Mirzə Hüseyin xanı yad etmədən ötüşə bilmir, onu gah "indi İranın sıphəsalari-əzəmi olan sarıtkılı kişiçik" (Yenə orada, s. 188), gah da "Mirzə Nəbi xanın oğlu" kimi "vəfə edir" və onun nadanlığını aşağıdakı kimi bəyan edir: "Cənab Ruhul-quds! Düşmənlərimizin ünvanına yazdığını məktub xoşnuza gəlsə və məsləhət bilsəniz, yəzin, onu Tehrana göndərim ki, bir şey artırıb-əskiltəmən, orada qəzet-

valeh oldu və həmin saat üzünü köçürüdü. Əgər Tiflisə gürzən düzəsində, özünüz bu tərcüməni əshih edib, sonra Tehrana getməlisiniz" (Yenə orada, s. 206).

M.F.Axundzadə Mirzə Melkum xanın İranın baş nazır toyin olunmuş Mirzə Hüseyin xan tərefindən Tehrana dəvət olunmasını narazılıqla qarşılıyır. Bildirir ki, eger öz əlibəni həyata keçirmək ümidiñiz varsa, gedin, yoxsa ləqəb və mənəsəb almağa və ya təşəxxüs satmağa gedirsizsə, bir qara pula dəyməz.



MİRZƏ FƏTƏLİ AXUNDZADƏNİN MİRZƏ MELKUM XANLA YAZIŞMALARI

da dərc etsinlər. Cünki Mirzə Nəbi xanın oğlu da Tehranda demisidir ki: "İslam əlibəsinin dəyişdirilmək İranda Qacarlar sülələsi dövlətinin zavalına səbəb olacaqdır". Bu gün özlərini İranda dövlət başçılarından hesab edən avara lotular və onun sözüne qulaq asaraq əlibə xüsusunda ağızlarına su almışlar. Bu xəbəri eşidəndən sonra ürəyim yandı, bir mənzumə yazdım ki, birinci bəyti belədir: Mənim ömrüm bə fani dünyada kədər və qüssə ilə başa çatdı" (Yenə orada, s. 190).

Yazılma ilə göstəriləməyən, lakin məzmunundan 1871-ci ilin payızında yazıldığı ehtimal olunan "Ayrıca vərəqə"də elə də ciddi məsələlərə toxunmayan M.F.Axundzadə 8 mart 1872-ci ildə Mirzə Melkum xana ünvanlaşdırılmış məktubda yazır: "Mirzə Nəbi xanın oğlu sədərət məqamına çatıldıqdan sonra tehranlı dostlar məni unutmuşlar və mənim məktublarımı osla cavab vermirlər. Mənimlə dostluq və tanışlıq əlaqəsini kəmisələr" (Yenə orada, s. 205).

Müəllif qeyd edir ki, Hacı Seyx Möhsünün qardaşı Məhəmmədəgə Şarl Mismerin mərhum Ali paşa yaxımı olduğu və təfəkkürünün möhsulu olan fransızca məktubu sizin tərefinizdən mənə vermiş, oğlum Rəşid onu çox gözəl şəkildə rus dilinə tərcümə etmişdir. Məktubu fars dilinə tərcüməyə çalışsam da, "mənim istədiyim kimi olmadı, cünki bir çox kəlmələrin qarşılığında tapa bilədim. Buna baxmayaraq, cənab Şeyxül-Islam məktubun məzmununa

M.F.Axundzadə daha sonra Mirzə Melkum xana yazır: "..Mən hələ inididən anlaya bilmirəm ki, Mirzə Nəbi xanın oğlu sənə nə üçün Tehrana çağırılır. Onun məqsədi dostluq və xeyrə xərçəngdir, ya xeyr? O, sənə İrana bir iş görmək və xeyir vermək üçün çağırılır, yəinki sənən kimi hürər və qələm, dil və istedad sahibinən xərçənədən olmasına istəməyib, sənə oradan uzaqlaşdırıq, qələmən qırımaq və dilini bağlamaq istəyir" (Yenə orada, s. 207). Qeyd edək ki, Mirzə Melkum xan Mirzə Hüseyin xanın dəvətini qəbul edərək Tehrana getmiş və bir müddət onun müşaviri vəzifəsində çalışmışdır.

M.F.Axundzadənin tarixi bəlli sonuncu məktubu 1872-ci il mart ayının 29-da Mirzə Melkum xana göndərilmişdir. Məktubu iki hissəyə bölmək olar. Birinci hissədə əlibə problemlərinə toxunan ədibin yazdıqlarından belə məlum olur ki, o, Mirzə Melkum xanın yaratdığı əlibədan razı, amma ümidsizliyə qapanmasından narazıdır. Zarafat tonunda fikrini ona çatdırın M.F.Axundzadə məktubun ikinci bölümündə yazar: "Zarafat bir yana qoqaq. Nə üçün əvvəlki əqidənizdən el çəkirsiniz? Nə üçün millətimizin müxalifətindən qorxursunuz və çalışırsınız ki, min cür fənn və hiyəl ilə müsələrlerimizin təbətiətində nüfuz edəsiniz?... Əgər axmaqların və korların xatirinə yənə de sillabi xətti saxlaysın, bir sira islahatla sillabi xətti mühafizə edəsiniz, o zaman mən sizin fikrinizə şərik deyiləm" (Yenə orada, s. 111).

Uzaqqorən dahi şəxsiyyət M.F.Axundzadənin tarixi bəlli son məktubu göstərir ki, o, fikirlərində yanılmamış, 1872-ci ilin baharından, yəni Mirzə Melkum xanın İstanbuldan Tehrana gedib baş nazır müşaviri olmasından sonra aralarında yarışmalar kəsilmiş, Mirzə Melkum xan əvvəlki inadkarlıqla yeni əlibə problemini müdafiə etməmişdir.

M.F.Axundzadənin arxivində ""Kəmalüddövlə" çapdan çıxandan sonra Melkum xana yazacağım məktubun surəti" adlı bir məktub də məhafizə olunur və bu məktub də tərcümə olunaraq ədibin "Ösərləri"nə daxil edilmişdir (Yenə orada, s. 244).

Adından göründüyü kimi, yazılmış il və yeri göstəriləmədən yazılmış məktub ünvanı göndəriləməmişdir.

"Mənim əzəmətli qardaşım! Ey mənim kimi qəmlərə mübtəla olan, arzusuna çatmayan, arzusunun oxu heç bir yerde hədəfə dəyməyən və öz müasirlərinin qabiliyyətsizliyindən və anlamazlığından təngə gələn" (Yenə orada, s. 244) cümlələri ilə başlayan müəllif bildirir ki, nəhayət, "Kəmalüddövlə"nın rusca tərcüməsi çapdan çıxdı. Fransızca, almanca və ingiliscə tərcümələri də hazırlanır. Hələlik, "Kəmalüddövlə"nın rusca tərcüməsindən bir nüsxə sizin üçün göndərdim.

Təbii ki, burada "Kəmalüddövlə məktubları"nın kitab kimi çapdan

yox, sadəcə rus və qeyri Avropa dil-lərinə tərcüməsindən səhəbət gedir. Cünki məlumatdur ki, "Kəmalüddövlə məktubları" əsəri müəllifin sağlığında heç bir dildə nəşr olunmamışdır.

Daha sonra müəllif ənənəvi olaraq, yəna də əlibə məsələsinə toxunur və yazar: "Bu necə moxluqdur ki, 200 milyona çatır, lakin içərisində elə bir adam yoxdur ki, əlibə haqqında mənim və fikrinizin şərki olsun" (Yenə orada, s. 244).

Məktubun sonunda M.F.Axundzadə Melkum xana da məsləhət görür ki, bu məktubun surətini çıxarıb saxlasın, qoy göləcək nəsillər bilsin ki, mən və siz bu xüsusda nə zəhmətlər çəkmişik, amma soyimiz heç bir nəticə verməmişdir.

* * *

M.F.Axundzadənin Mirzə Mərkəm xana yazdığı məktublar haqqında fikirlərimizi ümumişdir. Belə bir qənaətə gəlirik ki, məktublarda köhnə islam əlibəsinin (ərab əlibəsi - İ.Q.) dəyişdirilməsi və "Kəmalüddövlə məktubları"nın nəşrinin zəruriliyini isbat etmək, əlibənin dəyişdirilməsi və "Kəmalüddövlə"nin çap üçün müxtəlif yolların axtarılması başlıca mövzusu olmuşdur. Osmanlı və İran dövlətləri başçılarının, onların yaxın ətrafının cəhiliyyət, hər iki ölkədə, ümumən Şərqdə monarxiya rejiminin və despotizmin təqibidə, bunlardan çıxış yolunun axtarılması da məktublarda qabardılan əsas məsələlərdəndir.

(Davamı var)